

Fevral 2014

PwC Azerbaijan Times

1 saylı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Hökumətin elektron sistem portalı və əmək qanunvericiliyinə edilmiş digər dəyişikliklər
- Qüvvədə olan əmək müqavilələri olmadan işə götürməyə görə məsuliyyət
- Vergi Məcəlləsi haqqında xəbərlər
- Vergi azadlıqları və güzəştlər
- İkiqat Vergitutmanın Aradan Qaldırılmasına dair Səziş
- Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinə dəyişikliklər
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin ləğvi ilə bağlı edilən dəyişikliklər
- İnzibati Xətalər Məcəlləsinə dair xəbərlər
- Qanunsuz miqrasiyanın təşkilinə görə cinayət məsuliyyəti
- Azərbaycanda "Elektron məhkəmə" informasiya sistemi yaradılır



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2014 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Hökumətin elektron sistem portalı və əmək qanunvericiliyinə edilmiş digər dəyişikliklər

5 fevral 2014-cü ildə Milli Məclisin Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanunu qüvvəyə minib.

Əsas yeniliklər və dəyişikliklər aşağıdakılardır:

- Əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı məlumatı əks etdirmək üçün Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi elektron informasiya sistemi təqdim olunacaqdır.

Sistemin yaradılması tarixi hələ elan edilməyib.

İşəgötürənlər xüsusi əmək müqaviləsi bildirişini elektron informasiya sistemində daxil etmək öhdəliyini daşıyaçaqlar. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi

bildirişinin qeydiyyatına alınması barədə 1 iş günündən gec olmayaraq işəgötürənə elektron qaydada məlumat göndərəcək.

Müəyyən olunacaq istisnalar olmaqla (məsələn, yalnız dövlət orqanlarında müvafiq vəzifələr), bütün digər əmək münasibətləri və müqavilələri yalnız Nazirlik elektron informasiya sistemində əmək müqaviləsi bildirişini elektron qaydada qeydiyyatı aldıqdan sonra yaranacaq.

Qanuna bu dəyişikliyə qədər bağlanmış və qüvvədə olan əmək müqavilələri barədə bildirişlər elektron informasiya sistemində işəgötürənlər tərəfindən 2014-cü ilin 1 iyul tarixinədək daxil edilməlidir.

Vergilər Nazirliyinin elektron informasiya sistemində məhdudiyyətsiz giriş imkanlarının olması gözlənilir.

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları və digər

PwC Azerbaijan Times

1 saylı Buraxılış

müvafiq prosedur qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

- Fərdi sahibkarlar işəgötürən anlayışından çıxarılmışdır. Hal-hazırda, "işəgötürən" termini mülkiyyətçilərlə, onların təyin etdiyi müəssisə rəhbərləri və ya səlahiyyətli orqanlar ilə yanaşı fiziki şəxsləri də əhatə edir.
- Əmək müqaviləsində məcburi göstərilməli müddələrin sırasına dəyişiklik edilmişdir (məsələn, sığorta edənin uçot nömrəsi əmək müqaviləsində qeyd olunmalıdır və s.). Bu səbəbdən, həmçinin Əmək Məcəlləsindəki əmək müqaviləsinin nümunəvi forması da dəyişdirilmişdir.

Qüvvədə olan əmək müqavilələri olmadan işə götürməyə görə məsuliyyət

4 fevral 2014-cü il tarixindən etibarən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçiləri hər hansı (iş) xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötürənlərə aşağıdakılar tətbiq edilə bilər:

1. İnzibati cərimələr

Fiziki şəxslər 1,000 manatdan 3,000 manatadək miqdarda, vəzifəli şəxslər 3,000 manatdan 5,000 manatadək miqdarda, hüquqi şəxslər 20,000 manatdan 25,000 manatadək miqdarda cərimə edilir.

2. Cinayət Məsuliyyəti

On və ya ondan çox olan işçilərin hər hansı əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi:

- 7,000 manatdan 10,000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə
- eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vergi Məcəlləsi haqqında xəbərlər

4 fevral 2014-cü ildə Vergi Məcəlləsinə yeni dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər aşağıdakılardan ibarətdir:

- Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin aşkar edilməsi operativ nəzarətin əhatə etdiyi məsələlərə aid edilir. Həmçinin, əgər qüvvədə olan əmək müqaviləsinin olmaması bu şəxslərin gəlirinin gizlədilməsinə (azaldılmasına) şərait yaradırsa, əmək müqaviləsi qüvvədə olmadan işləyən hər bir şəxs üçün işəgötürən 1,000 manat dərəcədə cərimə edilə bilər.

- Əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) aylıq gəliri 250 manatdan (dəyişiklikdən əvvəl bu məbləğ 200 manat idi) aşağı olan və illik gəliri 3,000 manatdan (dəyişiklikdən əvvəl bu məbləğ 2,400 manat idi) aşağı olan fiziki şəxslər əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun müvafiq olaraq bir və on iki misli məbləğində gəlir vergisindən azad edilir. Hal-hazırda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumu 136 manat götürülür.

Bu dəyişiklik 1 sentyabr 2013-cü ildən tətbiq edilir.

Vergi azadolmaları və güzəştlər

Milli Məclis banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsini 1 yanvar 2014-cü ildən 1 il müddətində uzatdı.

Həmçinin, kənd təsərrüfatı mallarının istehsalçılara verilən müddətli vergi güzəştlərinin müddəti 1 yanvar 2014-cü ildən 5 il müddətinə uzadılır.

PwC Azerbaijan Times

1 saylı Buraxılış

İkiqat Vergitutmanın Aradan Qaldırılmasına dair Saziş

Azərbaycan və Bosnia və Herseqovina arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş 26 dekabr 2013-cü ildən qüvvəyə minir, və onun müddəaları 1 yanvar 2014-cü ildən tətbiq edilir.

Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinə dəyişikliklər

Yeni aksiz dərəcələri 1 yanvar 2014-cü ildən qüvvəyə minir. Qərara əsasən, Aİ-95 avtomobil benzininin aksiz dərəcəsi 159 faizdən 64 faizə, Aİ-92 benzininin aksiz dərəcəsi 134 faizdən 65 faizə, dizel yanacağına aksiz dərəcəsi 57 faizdən 18 faizə endirilib. Qərarla həmçinin digər neft məhsulları üçün yeni aksiz dərəcələri göstərilir.

Bu aksiz dərəcələri Azərbaycan Respublikasında istehsal olunan və satılan neft məhsullarına tətbiq edilir.

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin ləğvi ilə bağlı edilən dəyişikliklər

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda və Mülki Məcəllədə dəyişikliklər 31 dekabr 2013-cü ildə qüvvəyə minib.

Hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin ləğvi ilə bağlı edilən əsas dəyişikliklər aşağıdakılardır:

- Ləğv olunan hüquqi şəxs tərəfindən rəsmi bəyanatın/bildiriş qəbul olunmalıdır. Qanun Bəyanat üçün hər hansı bir xüsusi forma müəyyən etmir. Lakin qanun əks olunacaq müfəviq şərtləri, məsələn hüquqi şəxsin aktiv və passivlərinin vəziyyəti barədə şərtləri qeyd edir.

- Hüquqi şəxsin ləğv edilməsi haqqında ləğvetmə qərarı qəbul olunduğu gündən sonra 10 gün müddətində ilk ləğv elanı mətbu nəşrdə dərc edilir. İki əlavə analoji elanlar eyni mətbu nəşrdə dərc etdirilir.

- Ləğvetmə barədə qərarın qəbul olunmasından 15 təqvim günündə, digər tələb olunan sənədləri və möhür kommersiya hüquqi şəxslərinin dövlət reyestrinə hüquqi şəxsin təyin olunmuş ləğvetmə komissiyası tərəfindən təqdim olunmalıdır.

- Dövlət reyestri təqdim edilmiş ləğv etmə ilə bağlı məlumatları aldığı gündən 5 gün müddətində işləyir. Belə məlumat reyestrə daxil edildikdən sonra hüquqi şəxsin rəsmi ləğvetmə prosesində olduğu hesab edilir. «Ləğv prosesindədir» yazılmış yeni möhür əldə edilməlidir və istifadə olunmalıdır.

- Ümumi ləğvetmə prosesi hüquqi şəxs rəsmi olaraq ləğvetmə prosesində hesab olunduğu andan etibarən 12 (on iki) aydan çox olmamalıdır.

İnzibati Xətalər Məcəlləsinə dair xəbərlər

4 fevral 2014-cü ildə İnzibati Xətalər Məcəlləsinə dəyişikliklər və əlavələr qəbul olunub. Yeniliklər aşağıdakılardır:

- Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktlarla bağlı dəyişikliklərin müvafiq qaydada qeydiyyatdan keçirilməməsinə görə vəzifəli şəxslər 1,000 manatdan 2,000 manatadək miqdarda, hüquqi şəxslər 2,500 manatdan 3,000 manatadək miqdarda cərimə tətbiq edilir.

- Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının

PwC Azerbaijan Times

1 saylı Buraxılış

Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, və ya banklar tərəfindən Qrant harında qanunla müəyyən edilmiş qaydada qeydiyyatla alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2,500 manatdan 5,000 manatadək, hüquqi şəxslər 5,000 manatdan 8,000 min manatadək miqdarda cərimə edilir.

- Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər 1,000 manatdan 2,000 min manatadək miqdarda, vəzifəli şəxslər 2,000 manatdan 3,000 manatadək miqdarda, hüquqi şəxslər 5,000 manatdan 8,000 manatadək miqdarda cərimə edilir.
- Qeyri-hökumət təşkilatları ilə bağlı digər inzibati cəzalar vardır.

Qanunsuz miqrasiyanın təşkilinə görə cinayət məsuliyyəti

31 dekabr 2013-cü il tarixindən etibarən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə 2,000 manatdan 5,000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycanda "Elektron məhkəmə" informasiya sistemi yaradılır

Azərbaycan Respublikasının Prezidenti "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-ci ildə

sərəncam imzalayıb.

"Elektron məhkəmə" informasiya sisteminin əsas funksiyaları aşağıdakılar olacaq:

- ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu;
- cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılması və sənədlərin elektron dövriyyəsi;
- işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması;
- məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsi;
- məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada çatdırılması;
- məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılması;
- Prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarını almaq üçün "şəxsi kabinetinin" yaradılması.

Prezident İlham Əliyev Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə etdi ki, Elektron məhkəmə informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etsinlər və Elektron məhkəmə informasiya sistemindən istifadə qaydalarını müəyyən etsinlər.

Nazirlər Kabineti üç ay ərzində Sərəncama qanunvericilik aktlarını uyğunlaşdırmaq üçün təkliflər hazırlamaladırlar.